

## **QARABAĞDA AQRAR SEKTÖRÜN İNKİŞAFINDA DƏNLİ-PAXLALI BİTKİLƏRİN ROLU**

Kamila Sıxəliyeva<sup>1</sup>, Rüfət Mirzəyev<sup>2</sup>

*<sup>1</sup>AMEA-nın Genetik Ehtiyatlar İnstitutu*

<sup>2</sup>Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Regionlarımızın ekoloji cəhətdən bərpası və burada aqrar sahənin canlandırılmasında bir səmərvədə mövcud problemləri yaranan faktorlar nəzərə alınmaqla tətbiq olunan elmi yanaşma vacibdir. Qəbaqlayıcı tədbirlər görülmədiyi halda, planetin böyük əraziləri gələcəkdə yaşayış üçün əlverişsiz hala düşəcəkdir. Ekoloji problemlərin həyatımıza necə təsir etdiyini göstərmək üçün tədqiqatçılar tərafından yüzlərlə araştırma aparılmışdır. İqlim dəyişkənliliyi və onun canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmamışdır.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun tədbirlər davam etdirilməlidir. Müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlar aqrar sektorun inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu məqsədla kənd təsərrüfatı məhsullarının, ömürlədən ərzaq paxlalarının istehsalının artırılması və onların keyfiyyətinin yüksəldilmesi əsas pol oynayır. Respublikamızın torpaq-iqlim şəraiti paxlalı bitkilərin becəriləməsi üçün çox əlverişlidir. Noxud və mərcimək quraqlığa davamlı qiymətli bitkilər kimi qədimdən becərilir, onların toxumları vitaminlər, səkərjər və əvəz olunmayan amin tursuları ilə zəngindir.

Paxlalı bitkilər əkinlərə sərf olunan mineral gübərlərin (azot gübərəsinin) məsrəfini azaltmaqla yanaşı, növbəli əkinlərdə əvəz olunmaz sələf bitkişinin rolunu da oynayırlar. Dəməyə əkinçiliyində, xüsusən də qurqalıq bölgələrdə paxlalı bitkilərin əhəmiyyəti yüksəkdir. Buna baxmayaraq, ölkəmizdə paxlalı bitkilərin əkin sahələri çox geniş deyildir.

Noxud qıymətli paxlalı bitki olub, dənən qidalılığı baxımından bu qrupa daxil olan bütün bitkilərdən üstündür. Məlumdur ki, balanslaşdırılmış aminturşu tərkibinə, metioninin və triptofanın coxluğuna görə noxud bitkisi digər paxlalı bitkiləri üstələyir.

Mərcimək bitkisi paxlalı bitkilər arasında müümü yer tutur. Belə ki, onun dənində zülalın miqdarı 27-37%-ə qədər olmaqla özündə demək olar ki, bütün əvəz olunmayan amin turşularını və B qrupu vitaminlarını birləşdirir. Becərilən yerli formalar qısaböylü olduğundan, mexaniki üsulla yiğim zamanı məhsul itkisi çox olur. Eyni zamanda belə formaların məhsulunun əmtəəlik xüsusiyyətləri də yüksək deyildir. Respublikamızda bu bitkilərin istehsalını artırmaq məqsədilə onların yeni məhsuldar, keyfiyyətli, xəstəliklərə davamlı sortlarının yaradılması, toxumçuluğunun təşkili, becərilmə texnologiyalarının müayyənləşdirilməsi, yiğiminin mexanikləşdirilməsi və təsərrüfatlarda tətbiqi qarşıya qoyulmuş əsas məqsədlərdən biridir.

Ölkemizin ayrı-ayrı bölgelerinde torpaq-iqlim şəraitinin müxtəlifliyi bu bölgelər üçün yüksək məhsuldar, etraf mühitin stres amillərinə, xəstəliklərə qarşı davamlı, adaptiv xususiyyatlara məxsus, intensiv tipli sortların yaradılmasını tələb edir. Bu məqsədə ICARDA beynəlxalq təşkilatından alınmış ərzaq paxlalı bitkilərinin dünya genefondu nümunələri ilə yanaşı, həmçinin yerli kolleksiya nümunələri də öyrənilərək, Qarabağ bölgəsində əkilib artırılmalıdır.